

Görkəmli tədqiqatçı-alim, t.e.d.,  
professor, AMEA-nın müxbir üzvü  
*Fəzilə İbrahim qızı Səmədovanın* əziz xatirəsinə

## **Abşeron neft-qaz rayonunun bəzi perspektiv neftlərinin xassələrinin tədqiqi**

**Y.Ə. Abdullayeva, t.e.n.,**

**N.H. Ələkbərova,**

**S.B. Logmanova, t.ü.f.d.,**

**R.Z. Həsənova, t.e.d., N.F. Qafarova**

Neft-Kimya Prosesləri İnstitutu

**Açar sözlər:** Abşeron neft-qaz rayonu, Azəri, Çıraq, Günsəli,  
marker neftləri, açıq rəngli fraksiyalar, yağ fraksiyaları.

**DOI.10.37474/0365-8554/2022-05-37-41**

e-mail: lab.21@mail.ru

### **Исследование качеств некоторых перспективных нефтей Абшеронского нефтегазоносного района**

Ю.А. Абдуллаева, к.т.н., Н.Г. Алекперова, С.Б. Логманова, д.ф.т.н., Р.З. Гасанова, д.т.н., Н.Ф. Кафарова  
Институт нефтехимических процессов

**Ключевые слова:** Абшеронский нефтегазоносный район, Азери, Чыраг, Гюнесли, маркерные нефти, светлые фракции, масляные фракции.

Приведены характеристики нефтей Абшеронского нефтегазоносного района, а также углеводородный состав светлых и масляных фракций.

Нефти Абшеронского нефтегазоносного района по выходу светлых фракций, содержанию серы, плотности сравнимы с маркетинговыми сортами нефтей. Стандартами для цен служат: нефть сортовая WTI, Light Sweet, Brent, к ним приближаются и нефти России Sokol, Urals, Siberian Light.

Исследование качеств и углеводородного состава нефтей Абшеронского нефтегазоносного района показало, что эти нефти характеризуются высоким содержанием светлых фракций, низкой плотностью, низким содержанием серы. По этим показателям они соответствуют маркерным нефтям.

С целью получения базовых масел с индексом вязкости  $\geq 90$  и содержанием ароматических углеводородов  $\geq 10$  применен традиционный метод очистки: селективная очистка, депарафинизация, гидроочистка в жестком режиме.

### **The study of the qualities of some perspective oils from Absheron oil-gas bearing region**

Yu.A. Abdullayeva, Cand. in Tech. Sc., N.G. Alekberova, S.B. Loghmanova, PhD in Tech. Sc.,  
R.Z. Hasanova, PhD in Tech. Sc., N.F. Gafarova  
Institute for Petrochemical Processes

**Keywords:** Absheron oil-gas bearing region, Azeri, Chirag, Gunesli, marker oils, light fractions, oil fractions.

The paper provides the characteristics of the oils from Absheron oil-gas bearing region, as well as the hydrocarbon content of the light and oil fractions.

The oils from Absheron oil-gas bearing region by the yield of light fractions, sulfur composition and the density are compared to the commercial oils. The standards for the costs are WTI, Light Sweet, Brent; Russian oils Sokol, Urals, Siberian Light come after them.

The study of the qualities and hydrocarbon composition of the oils from Absheron oil-gas bearing region justified that they are characterized with high content of light fractions, low density and low sulfur composition as well. By these parameters they correspond to the marker oils.

To obtain base oils with  $\geq 90$  viscous index and  $\geq 10$  composition of aromatic hydrocarbons, a traditional method of treatment with selective purification, deparaffinization, hydrotreatment in the hard mode was applied.

1961–1975-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda (NKPI) professor H.H. Həşimov tərəfindən Azərbaycan neftləri tədqiq olılmış, sistemləşdirilmiş və SSRİ-nin soraq kitabının III cildində daxil edilmişdir. Açıq rəngli neft məhsullarının xassələri neftin qiymətini müəyyən edən əsas keyfiyyəti olduğu üçün onların hərtərəfli tədqiqinə xüsusi diqqət ayrılib [1, 2].

Son illərdə Azərbaycanda yataqların coğrafi paylanması mühüm şəkildə dəyişib. Azərbaycanın ərazisində quruda 53 və dənizdə yerləşən 17 yataq mövcuddur [3, 4]. Xəzər dənizində yüksək debitli qaz və neft yataqlarının böyük ehtiyatı kəşf edilib. Cənubi Xəzər neft-qaz yataqları Abşeron və Bakı arxipelaqlarına aid edilir.

Azəri-Çıraq-Günəşli (AÇG) blokunun neft ehtiyatları 1 mlrd. t həcmində qiymətləndirilir.

AÇG yatağının işlənməsi birinci beynəlxalq müqavilə olan Əsrin müqaviləsinin əsas hissəsidir. Azərbaycan neftlərinin hasili strategiyası, onların dünya bazarına ixrac edilməsi, yeni yataqların tədqiqi Azərbaycan Respublikasının Prezidenti İl.H. Əliyev tərəfindən inkişaf etdirilmişdir [5–7].

NKPI-nin uzun illər t.e.d., AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor F.İ. Səmədovanın rəhbərlik etdiyi “Neftlərin tədqiqi və yağların alınma texnologiyası” laboratoriyasında hər yataq neftinin, neftdən alınan əmtəə məhsullarını hesaba almaqla hərtərəfli keyfiyyət və tərkibi, fraksiyalarının qrup-karbohidrogen tərkibi və dünya bazarına daxil olan neftlərin keyfiyyətinə

irəli sürülen tələblərə uyğun olaraq tədqiqi aparılıb [5–7].

Məqalədə Abşeron neft-qaz rayonunun bəzi xarakterik neftlərinin keyfiyyət göstəriciləri, yüksəl və yağ fraksiyalarının karbohidrogen tərkibi verilib.

Cədvəl 1-də tərkibində çoxlu açıq rəngli fraksiyaları olan Abşeron neft-qaz rayonunun neftlərinin dünya səviyyəli bəzi marker neftləri ilə müqayisəsi verilib [5–12].

Cədvəl 1-dən göründüyü kimi, Abşeron neft-qaz rayonunun neftləri (Günəşli, Azəri, Çıraq, Qum adası, Neft Daşları (dəniz), həmçinin Bibiheybət və Qaradağ (quru)) açıq rəngli fraksiyaların çıxımı, kükürdün miqdəri, sıxlığına görə marker neftləri ilə müqayisə edilə bilər. Qiymətləndirmə standartı kimi WTI, Light Sweet, Brent növlü neftlər əsas götürülür, onlara yaxın Sokol, Urals, Siberian Light Rusiya neftləridir.

Məlumdur ki, neft emalının effektivliyi əsasən iki amildən – sıxlıq və kükürdün miqdərindən asıldır. Müasir neftayırma zavodları daha bahalı yüksəl neft məhsullarını istehsal etməyə və ağır məhsulların çıxımının azaldılmasına üstünlük verir, bu səbəbdən də aşağı sıxlığa malik və açıq rəngli fraksiyalarının çıxımı yüksək olan neftlər daha qiymətlidir.

Neftin dərin emali üçün avadanlıqla təmin olunmuş müasir zavodlar ağır neftlərdən də katalitik kreking və hidrokrekinq vasitəsilə açıq rəngli fraksiyalarının yüksək çıxımına nail ola bilir, bu

Yataq və marker neftləri	Sıxlıq				Cədvəl 1	
	Açıq rəngli fraksiyanın çıxımı (300–350 °C-yə qədər)	Kükürdün miqdəri, %	kq/m <sup>3</sup> -la (15.56 °C-də)	API dərəcəsi ilə		
<i>Abşeron neft-qaz rayonunun xarakterik neftləri</i>						
<i>Dənizdə yerləşən</i>						
Neft Daşları	42-52	0.2	887	29		
Günəşli	51	0.2	887	28		
Azəri	48	0.11	850	34.0		
Çıraq	49.8	0.1-0.2	862	32		
Qum adası	64.8	0.19	828	39		
<i>Quruda yerləşən</i>						
Bibiheybət	43.4	0.2	877	29		
Qaradağ	59.3	0.19	848	35		
<i>Marker neftlərinin çeşidləri</i>						
Brent Blend (Böyük Britaniya)	50.9-56.0	0.2-1.0	830-835	38.3		
West Texas Intermediate (WTI) (ABŞ)	56.6	0.24	825-830	39.6		
Dubai EA Crude (BƏƏ)	57.0	0.08	850	31-35.1		
Sakhalin (Sokol) (RF)	49-54	0.23	83	37.9		
Urals (ağır və yüksəl neftlərin qarışığı) (RF)	60-a qədər	1.35	840	31.7		
Siberian Light (RF)		0.62	8509	34.8		

halda benzin və dizel yanacağı alınır. Lakin ona baxmayaraq, kükürdün miqdəri az olan yüksəl neft növləri hələ də yüksək qiymətləndirilir. Neftdə kükürdün birləşmələri katalitik sistemlərə və işlənmiş qazın neytrallaşdırılmasına ziyan vurur. Euro-5 standartına əsasən dizel yanacağında kükürdün miqdəri 0.001 %-dən çox olmamalıdır. Kükürddən təmizləmə texnologiyası bahalı olduğuna görə azkükürdü neft növləri daha yüksək qiymətləndirilir [9–11].

Müasir tələblərə – neftlərin benchmarkına (istinad nöqtəsinə, etalonla) aşağıdakılardır: keyfiyyətin stabilisiyyəti; təchizin etibarlılığı, uzunmüddətli istehsal həcmi; bazarda aşkarlığı – bu növ neftin xeyli sayı istehlakçısının mövcudluğu; neft istehlakçılarına zəmanətli təchizini təmin edən inkişaf etmiş neftin nəqli sistemi; inkişaf etmiş likvid bazarı – fuqerslər, forward əməliyyatları, spredlər və s. (fuqer – fond birjasında brokerlər vasitəsilə həyata keçirilən alqı-satqı müqaviləsi).

Azərbaycanda yeni bazarların mənimşənilməsi üçün neft və neft məhsullarının səməralı satışı məqsədilə marketing və iqtisadi əməliyyatlar şöbəsi yaradılmışdır.

Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəməri ilə AÇG yatağından hasil edilən Azeri Light nefti Bakı-Novorossiysk neft kəmərinə ixrac edilir. Bundan başqa avtomobil benzini, reaktiv mühər-

rikləri üçün dizel yanacağı ixrac edilir.

2020-ci ilin dekabr ayında Azeri Light neftinin 1 barrelinin CIF bazasında orta qiyməti 51.66 dollar təşkil edirdi [10].

NKPI-də Abşeron neft-qaz rayonunun yuxarıda göstərilən neftlərin açıq rəngli və yağ fraksiyalarının çıxımı və karbohidrogen tərkibi ətraflı tədqiq edilib (cədvəl 2).

Cədvəl 2-dən göründüyü kimi, naften-parafin karbohidrogenlərinin en yüksək miqdəri (78–82 %) yüksəl fraksiyalardadır (150–350 °C), yağ fraksiyalarında isə (350–500 °C) onların miqdəri 79.8-dən 53.49 %-ə qədər azalır, həmçinin tərkibdə qatran da var.

Tədqiq olunan neftlərin yağ fraksiyalarının keyfiyyətinin qiymətləndirilməsi üçün onlar parafinsizləşdirilir, silikageldə ayrı-ayrı karbohidrogen qruplarına bölünür. Bu karbohidrogenlər analizdən sonra yağ fraksiyalarının çıxımının təyin edilməsi üçün qarşıdırılır (cədvəl 3) [6].

Cədvəl 3-dən göründüyü kimi, alınmış yağ fraksiyalarının özlülüyü və özlülük indeksi (Öİ) uyğun olaraq  $V_{100} = 4.7-12.35 \text{ mm}^2/\text{s}$ , Öİ – 65–85,  $T_{\text{donna}} = -13/-22 \text{ }^\circ\text{C}$  təşkil edir. Göstarılmış yağ fraksiyaları naften-parafin karbohidrogenlərinin I qrup aromatik karbohidrogenlərlə (10–32 %) kompaundlaşdırılması ilə hazırlanıb.


Qeyd etmək lazımdır ki, yağ fraksiyalarının ay-

Yataq	Açıq rəngli fraksiyalar (150–350 °C)			Yağ fraksiyaları (350–500 °C)			Cədvəl 2
	Çıxım, %	Naften-parafin	Arenlər	Çıxım, %	Naften-parafin	Arenlər	
Günəşli	47.1	82.11	15.62	19.5	79.87	18.2	1.85
Çıraq	46.2	80.37	19.62	19.2	79.1	13.2	3.4
Azəri	48.8	80.18	19.8	16.43	57.4	38.82	4.12
Neft Daşları	43.8	78.72	19.39	21.2	53.49	37.4	6.79

Neft fraksiyası, °C	Çıxım, % neftə görə	Kinematik özlülük, 100 °C-də, mm <sup>2</sup> /s	Özlülük indeksi	Donma temperaturu, °C		Karbohidrogen tərkibi naften-parafin + I qrup aromatik	Cədvəl 3
				parafinsizləşmədən əvvəl	sonra		
Günəşli:	1.45	4.93	85	-4	-17	82.64 (+13,24)	
	6.23	6.53	82	+3	-18	80.72 (+22,16)	
	8.32	11.49	72	+19	-18	73.68 (+29,4)	
	16.03						
Çıraq:	8.19	4.73	65	+18	-22	85.85 (+32,14)	
	3.04	6.92	74.6	+30	-18	84.62 (+30,92)	
	3.41	11.15	75	+28	-15	72.12 (+14)	
	14.63						
Azəri:	5.23	6.34	81.9	+20	-13	79 (+10,1)	
	5.71	12.35	72.6	+36	-22	73.24 (+13,87)	
	4.33	-	-	+41	-16	43.54 (+16)	
	15.27						

riilmiş naften-parafin karbohidrogenlerinin özlülüyü 79–94 təşkil etmişdir.

Yüksək özlülükli yağların əldə edilməsi üçün həm ənənəvi selektiv təmizlənmədən, həm də Azəri, Çıraq, Günsəli neftlərinin göstərilən yağ fraksiyalarını nümunə kimi götürüb hidrogen vəsitəsilə (hidrokrekinq → hidroizomerlaşmə → hidrotəmizləmə) yağ fraksiyalarının strukturunu dəyişməklə tədqiq edilib [12–18].



Günsəli, Azəri və Çıraq neftlərinin yağ fraksiyalarının baza yağlarının alınması sxemi

350–500 °C yağ fraksiyalarının emalı sxemi işlənilərə hazırları. Bu sxemə tərkibində 200–300 % furfurolla və N-metilpirrolidonla selektiv təmizləmə, karbamidlə parafinsizləşdirmə, CГK-1 katalizatorunda, solvent və sonra Rusiya istehsalı olan ГМ-85, Al-Ni-Mo, HKIO-430 katalizatorlarda sərt

rejimdə hidrotəmizləmə, ondan sonra АП-65 katalizatorunda (həm tək, həm də təbəqəli doldurulma ilə) hidroizomerleşmə daxildir ( $T = 350\text{--}420\text{ }^{\circ}\text{C}$ ).

Neticədə Öl  $\geq 90$ , aromatik karbohidrogenlərin miqdari  $\geq 10$  və kükürdüñ miqdari  $\geq 0.003\%$  olan yağlar (yəni API üzrə I qrup yağları) əldə etmək mümkün olmuşdur. Alınmış yağlar özlülük təsnifatına görə SAE 10 və SAE 20 (M-4 və M-6) yağlarına uyğundur.

Azəri, Çıraq və Günsəli neftlərinin yağ fraksiyalarının məhsullarının pilləli çıxımı ilə emalı şəkildə verilmişdir [6, 12, 16–18].

Azəri neftinin 350–500 °C geniş yağ fraksiyاسının təmizlənməsi, sonra isə sərt rejimdə hidrotəmizlənməsi ilə SAE-20 (M-6) yağı almaq mümkündür. Alınmış yağda aromatik karbohidrogenlərin miqdari 10 %-ə qədərdir, Öl 107, kükürdüñ miqdari 0.028 %-dır, oksidləşməyə qarşı xassələri də yaxşıdır (ГОСТ 11063-77 üzrə 20 saat ərzində 200 °C-də oksidləşmədən sonra). Baza yağında çöküntü 0.2 % təşkil etmişdir (norma – 0.5 %-dən aşağı olmamalı).

Bələliklə, Abşeron neft-qaz rayonu neftlərinin keyfiyyəti və karbohidrogen tərkibinin öyrənilməsi bu neftlərin yüksək miqdarda açıq rəngli fraksiyaları ( $350\text{ }^{\circ}\text{C}-y$  qədər), az sixlıq və az kükürdüñ miqdari ilə xarakterizə olduğunu göstərdi. Göstəricilərə əsasən bu neftlər marker neftlərinə uyğundur.

Yağ fraksiyalarına ( $>350\text{ }^{\circ}\text{C}$ ) gəldikdə, Öl  $\geq 90$  və aromatik karbohidrogenlərin miqdari  $\geq 10$  olan baza yağlarının alınması ənənəvi təmizləmə üsulu: selektiv təmizləmə, parafinsizləşdirmə, sərt rejimdə hidrotəmizləmə tətbiq edilir. Yağların çıxımı 14–16 % neft təşkil edir, prosesdən alınan açıq rəngli fraksiyalar isə yanacaq fraksiyaları kimi tövsiyə olunur.

## Ədəbiyyat siyahısı

1. Ашумов Г.Г. Азербайджанские нефти. – Баку: Изд. АН Азерб. ССР, 1961, 553 с.
2. Ашумов Г.Г. Нефти Азербайджанской ССР. Нефти СССР, т. III. – М.: "Химия", 1972, с. 21-162.
3. <http://worldofscience.ru/geografija-mira/21-geografija-azerbjadzhana/503-prirodnye-resursy-azerbjadzhana.html>
4. [http://e-derslik.edu.az/player/index3.php?book\\_id=288#books/288/units/unit-1/page1.xhtml](http://e-derslik.edu.az/player/index3.php?book_id=288#books/288/units/unit-1/page1.xhtml)
5. Самедова Ф.И. Азербайджанские нефти и их компонентный состав. – Баку: Элм, 2002, 247 с.
6. Самедова Ф.И. Нефти Азербайджана. – Баку: Элм, 2011, 412 с.
7. Самедова Ф.И., Гусейнова Б.А. Азербайджанские нефти новых месторождений и их гетероатомные соединения. – Баку: Элм, 2009, 323 с.
8. [https://ru.wikipedia.org/wiki/Сорт\\_товарной\\_нефти](https://ru.wikipedia.org/wiki/Сорт_товарной_нефти)
9. <https://neftegaz.ru/tech-library/energoressursy-toplivu/142128-sorta-nefti-markernyy-standart-benchmark/>
10. <https://www.trend.az/business/finance/3352943.html>
11. <https://studopedia.ru/14.127970>
12. Самедова Ф.И. Применение гидрогенизационных процессов в производстве масел. – Баку: Элм, 2008, 255 с.
13. Мухаммед Дакакни. Получение масел из нефти морского месторождения 28 Апреля. ИНХИАН Азерб. ССР. автореф. канд. дис. – Баку, 1988.
14. Самедова Ф.И., Гасanova Р.З., Кафымалиева Н.З. Высокоиндексные масла из нефти месторождения Чырар // Нефтепереработка и нефтехимия, 2000, № 10, с. 44-46.
15. Самедова Ф.И., Логманова С.Б., Ахмедбекова С.Ф., Гасanova Р.З. Высокоиндексные базовые масла из нефти месторождения Азери // Нефтепереработка и нефтехимия, 2010, № 5, с. 35-36.
16. Самедова Ф.И., Гасanova Р.З., Логманова С.Б. Пути переработки масляных фракций нефти месторождений Азери // Азербайджанское нефтяное хозяйство, 2010, № 8, с. 58-61.
17. Самедова Ф.И., Гасanova Р.З., Алиев Б.М., Абдуллаева Ю.А., Логманова С.Б. Итоги разработки технологии получения базовых масел из смеси азербайджанских нефтей // Мир нефтепродуктов, 2015, № 5, с. 27-30.
18. Самедова Ф.И., Гасanova Р.З., Логманова С.Б., Мамедов Р.Б. Разработка технологии получения базовых масел из нефти перспективных месторождений // VII Бакинская Международная Мамедалиевская Конференция по нефтехимии, посвященная 80-летию института нефтехимических процессов НАН Азербайджана, 2009, с. 36-37.

## References

1. Ashumov G.G. Azerbaidzhanskie nefti. – Baku: Izd. AN Azerb. SSR, 1961, 553 s.
2. Ashumov G.G. Nefti Azerbaidzhanskoy SSR. Nefti SSR, t. 3. – M.: "Khimiya", 1972, s. 21-162.
3. <http://worldofscience.ru/geografija-mira/21-geografija-azerbjadzhana/503-prirodnye-resursy-azerbjadzhana.html>
4. [http://e-derslik.edu.az/player/index3.php?book\\_id=288#books/288/units/unit-1/page1.xhtml](http://e-derslik.edu.az/player/index3.php?book_id=288#books/288/units/unit-1/page1.xhtml)
5. Samedova F.I. Azerbaidzhanskie nefti i ikh komponentnyi sostav. – Baku: Elm, 2002, 247 s.
6. Samedova F.I. Nefti Azerbaidzhana. – Baku: Elm, 2011, 412 s.
7. Samedova F.I., Guseynova B.A. Azerbaidzhanskie nefti novykh mestorozhdeniy i ikh geteroatomnye soedineniya. – Baku: Elm, 2009, 323 s.
8. [https://ru.wikipedia.org/wiki/Sorta\\_tovarnoy\\_nefti](https://ru.wikipedia.org/wiki/Sorta_tovarnoy_nefti)
9. <https://neftegaz.ru/tech-library/energoressursy-toplivu/142128-sorta-nefti-markernyy-standart-benchmark/>
10. <https://www.trend.az/business/finance/3352943.html>
11. <https://studopedia.ru/14.127970>
12. Samedova F.I. Primenie gidrogenizatsionnykh protsessov v proizvodstve masel. – Baku: Elm, 2008, 255 s.
13. Mokhammed Dakakni. Poluchenie masel iz nefti morskogo mestorozhdeniya 28 Aprelya. INKHIAN Azerb. SSR. avtoref. Kand. Disk. – Baku, 1988.
14. Samedova F.I., Gasanova R.Z., Kadymaliyeva N.Z. Vysokoindeksnye masla iz nefti mestorozhdeniya Chirag // Neftepererabotka i neftekhimiya, 2000, No 10, s. 44-46.
15. Samedova F.I., Logmanova S.B., Akhmedbekova S.F., Gasanova R.Z. Vysokoindeksnye bazovye masla iz nefti mestorozhdeniya Azeri // Neftepererabotka i neftekhimiya, 2010, No 5, s. 35-36.
16. Samedova F.I., Gasanova R.Z., Logmanova S.B. Puti pererabotki maslyanykh fraktsiy nefti mestorozhdeniya Azeri // Azerbaidzhanskoe neftyanoe khozaistvo, 2010, No 8, s. 58-61.
17. Samedova F.I., Gasanova R.Z., Aliyev B.M., Abdullayeva Yu.A., Logmanova S.B. Itogi razrabotki tekhnologii polucheniya bazovykh masel iz smesi azerbaidzhanskikh neftey // Mir nefteproduktov, 2015, No 5, s. 27-30.
18. Samedova F.I., Gasanova R.Z., Logmanova S.B., Mamedov R.B. Razrabotka tekhnologii polucheniya bazovykh masel iz neftei perspektivnykh mestorozhdeniy // VII Bakinskaya Mezhdunarodnaya Mamedaliyevskaya Konferentsiya po neftekhimii, posvyashchennaya 80-letiyu instituta neftekhimicheskikh protsessov NAN Azerbaidzhana, 2009, s. 36-37.